

Salam, əziz dostum. Səninlə sülhü necə təsəvvür ediyimlə paylaşmaq istəyirəm. Sülh - həyatın hərəkətləndirici qüvvəsidir, o, əhangdarlığa və xoşbəxtliyə əsaslanmışdır. Dünyada sülh yaymaq üçün ilk növbədə elə insanların beynlərində sülh olmalıdır. Əgər beyin hiddətlə doludursa sülhə nail olmaq çox çətindir. Məncə biz hamımız öz içimizdə olan nifrət duyğusundan qurtarılmalıdır. Çünki müharibə daxilimizdədir nəinki xaricimizdə. Daxilimizdə sülh bərqərar etmədikcə biz dünyada əmin-amanlıq bərqərar edə bilmərik. Dünyada hətta Nobel Sülh Mükafatı vardır lakin bu günədək dünyada sülh bərqərar olunmur. Heç bir maddiyyət dəyməz ki, insan əmin-amanlığını itirsin. Tereza Ana demişdi: “Mən heç vaxt müharibəyə qarşı təşkil olunmuş hərəkətə qoşulmayacağam. Sülh naminə hərəkət olsa əgər, çağırın mənə”. Odur ki gəlin sülhə aparın hərəkətimizi təsis edək. Hər kəs sülhü öz gözləriylə görür. Məncə, əslində bu kiçik məktubun böyük əhəmiyyəti var. Deyirlər müharibəni başlamaq asandı, dayandırmaq çətin. Gəlin mövcud olan stereotipləri məhv edək və dünyaya göstərək ki, biz ancaq və ancaq sülhün tərəfdarıyıq.

Mənim adım Şuşidir, mən erməniyəm. Mən qərar vermişəm ki, yalnız sülhə inanım və etibar edirəm. Sən də cəhd et.

Şuşanik